

MƏRYƏM SEYİDBƏYLİ

*AMEA Elm Tarixi İstututunun direktoru, tarix üzrə elmlər doktoru, dosent, Azərbaycan
mseyidbeyli@mail.com*

BAYRAM QULİYEV

*AMEA Elm Tarixi İstututunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, Azərbaycan
bayramqulusoy@yahoo.com*

ƏHMƏD BƏY AĞAOĞLUNUN ƏSƏRLƏRİNĐƏ MÖVCUD OLAN TARİXİ MƏLUMATLARA ÜMUMİ BİR NƏZƏR

Açar sözlər: Əhməd bəy Ağaoğlu, Azərbaycan tarixi, Rusiya imperiyası, Osmanlı imperiyası, "Iran və inqilabi"

Azərbaycan xalqının görkəmli ədibi və ictimai-siyasi xadimi Əhməd bəy Ağaoğlu 1869-cu ilin dekabr ayında Çar Rusiyasının müstəmləkəsi olan Şimali Azərbaycanın Qarabağ bölgəsinin Şuşa şəhərində anadan olmuş, elə orada ilkin və orta təhsilini aldıdan sonra, ali təhsili ni Fransanın Sarbonna Universitetində tamamlaşmışdır. Sarbonna universitetində hüquq təhsili alan Əli bəy, dini məzmunlu, daha çox təriqatına dair məqalələr yazmış, bu əsərlərində İslam və onun əhəmiyyəti haqqında məlumat verərək Avropada İslami tanıtmağa çalışmışdır. O İslami tanıtmaqla bərabər, bu dina dair uydurulmuş bəzi xurafatları da tənqid etməkdən çəkinmişdir. Onun məqsədi Avropa elitarasında islam dini ilə bağlı yanlış olaraq yaradılmış təsəvvürləri düzəldərək ona qarşı münasibəti dayışmək olmuşdur (22, p. 86-92). Mənbələrə nəzər saldıqda belə məlum olur ki, Əhməd bəy Ağaoğlu özünü "Müsəlman", "Rusiya müsəlmanı", "Qafqaz müsəlmanı" və "Müsəlman türk" kimi adlandırsa da, bir müddət sonra o etnik baxımdan türk olduğunu söyleməkdən çəkinmir. (22, p. 2) Zənnimizə bu böyük ziyalının türk ifadəsindən istifadə etməyə çəkinməsinin əsas səbəbkarı Çar Rusiyasının yeritdiyi anti-pantürk siyaseti olmuşdur. Digər bir tərəfdən XVIII – XIX əsrlərdə azərbaycanlılar özlərinə daha çox müsəlman deyə xıtab edirdilər.

1897-ci ildə H. Z. Tağıyevin dəvəti ilə Bakıya gələn Əhməd bəy Ağaoğlu burada onun maliyyə yardımını ilə nəşr olunan "Kaspi" və

"Həyat" qəzətlərində müxtəlif məzmunlu məqalələr çap etdirir. O, 1905-ci ildə yaradılmış və ermənilərin vahsi əməllərini əks etdirən "Həyat" qəzətinin Əli bəy Hüseynzadə ilə birlikdə baş redaktoru olduğu zaman öz məqalələrində bir çox tarixi məqamlara toxunmuşdur. O bildiridi ki, XX əsrin əvvəllərində azərbaycanlılara qarşı ermənilərin törətdikləri cinayətlər heç də boşu – boşuna planlaşdırılmışdır. Burada əsas məqsədlərdən biri də Cənubi Qafqazda Azərbaycan torpaqları hesabına müştəqil erməni dövlətini yaratmaq "vədinin" onlara verilməsi idi (14, s. 41). Qeyd etmək lazımdır ki, "Həyat" qəzətinin bütün materialları, eləcə də Əhməd bəy Ağaoğlunun burada nəşr olunan məqalələrində XX əsrin əvvəlləri Şimali Azərbaycan tarixinə - həmçinin 1905-1907-ci illər erməni-müsəlman münaqişəsinə dair qiymətli və obyektiv tarixi materialları mövcuddur.

1905-ci ildə Əhməd bəy Ağaoğlu Bakı şəhər Dumasının üzvü seçilib 1909-cu ilə qədər burada fəaliyyət göstərir. 1909-cu ildə Əhməd bəy Osmanlı imperiyasına gedir və orada yaşamaçı olur. Şimali Azərbaycanın bir çox ziyalıları Əhməd bəyin vətənini tərk etməsini böyük itki adlandıraq buna çox təəssüflənlər. Lakin o, vətəndə olmasa belə, Azərbaycanla bağlı elmi fəaliyyətlə yenə də məsələ olmağa davam edir. Onun "Kaspi" qəzetiində nəşr olunan "Türkiyədən məktublar" adlı silsilə məqalələri Şimali Azərbaycan əhalisinin maarifləndirilməsinə yönəlsə də, onların içərisində Çar Rusiyası

və Avropeya ünvanlanmış məqalələr də mövcud idi. Onlardan "İslam və despotizm" adlanan məqalədə müəllif İslamin Avropa və Rusiya İmperiyasının qələmə verdiyi kimi geridə qalmış bir din olmadığını, əksinə onun böyük bir maddəniyyət və monaviyyət dini olduğunu qeyd edirdi. Eyni zamanda Əhməd bəy İslam və digər iki monotheist dirlər arasında oxşarlıqları göstərən İslamin yanlış dark edildiyini göstərmədir (14, s. 68-69). Əslində bu fikirləri söyləməklə o müsəlman tələbələrin özündən imtiyaz etmədən təhsil alma imkanlarının mümkinlüğünü göstərmişdi. Eyni zamanda Əhməd bəy istayırdı ki, müsəlman olan Azərbaycan şahisi da yüksək vəzifiyatlı təhsil alınsın və müvafiq vəzifələri tutulsın. Çünki, çar Rusiyasının həkim dairələri müsəlmanlığı bəhənə edərək azərbaycanlıların təhsil almamasına və hərbədə iştirak etməsinə mane olurdular.

Əhməd bəy Ağaoğlu Osmanlı imperiyasının pataxı İstanbulu köçküldən sonra gənc türklərin "İttihad və tərəqqi" fırqəsinə daxil olur. Daha sonra Süleymaniyyə Müzeeyinin kitabxanasının direktoru vəzifəsini tutan bu böyük mütəşəkkir "Türk yurdu" jurnalının redaktorluq edir, Yusif Akçura ilə görüşür, İstanbul Universitetində "Türk-moğol tarixi" və "Rus dili" fənlərindən mübahisələrlər oxuyur (11, s. 26-36).

1918-ci ilin sentyabrın 15-də Bakının azad edilməsi üçün Şimali Azərbaycana golmıs Qafqaz İslam Ordusunda siyasi müşavir kimi yenidən Ana Votonino qayıdan Əhməd bəy Ağaoğlu həm AXC parlamentinə üzv seçilir, həm də Paris Sülh Konfransında iştirak etmək üçün Avropeya gedən nümayəndə heyatının tərkibinə daxil edilir. İstanbulda "İttihad və tərəqqi" partiyasının üzvü olduğuna görə ingilislər tərəfindən həbs olunub Maltayaya sürgün edilən Əhməd bəy Ağaoğlu, sūrgündən qayıtdıqdan sonra İstanbulda naşr olunan "Hakimiyəti-milliyyət" qəzetiñin baş redaktoru təyin edilir. 1923-cü ildə Türkiye Cumhuriyyəti elan olunduqdan sonra ikinci və üçüncü çağının Türkiye Büyük Millət Məclisinin millət vəkili seçilən Əhməd bəy Ağaoğlu, eyni zamanda Türkiye Cumhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün xərçəni üzrə siyasi məsləhətçisi kimi faaliyyət göstərmədir (4, s. 26-36). Əhməd bəy Ağaoğlu 19 may 1939-cu ildə İstanbulda vəfat etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin

7 may 2019-cu il tarixli, 211 nömrəli Qərar ilə Əhməd bəy Ağaoğlu Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edildən müəlliflərin siyahısına daxil edilmişdir.¹

Əhməd bəy Ağaoğlu'nun fikirləri və bu fikirlərin təzahürü olan yazıları da çox İslam, şialıq, hüquq və siyaset olsa da, onun əsərlərində həm dövrünün tarixi-siyasi mənzərasını müşahidə etmək mümkündür və həm də keçmiş dövrlərə dair tarixi faktlara rast gəlinir. Tarixi məsələlərin və faktların çox rast gəlindiyi əsər "Iran və ingilabi" asəridir. Ərəb Xilafatının çöküşündən XX əsrin avvallarında qədərki tarixi proseslər qisa formada nazır yetirilən bu əsər ilk dəfə 1941-ci ildə Ankaranada nəşr olunmuşdur. Sonradan əsər t.ü.f.d., dos. Almaz Həsənqızı və t.ü.f.d., dos. Boran Əziz tərəfindən Azərbaycan türkəsinə tərcümə edilmişdir (1). Əhməd bəy Səfəvilər Ağqoyunluların davamı kimi görür və Şah I İsmayıllı Ağqoyunlu hökməndən adlandırır. O, Türk əllərinin olduqca geridə qaldığı və bu səbəbdən də bir - birləri ilə savädiqlərini yazarqa onları qınayır. Bununla bərabər o qeyd edir ki, türk əlləri Osmanlıda Sultan I Səlimi və Sultan I Süleymanı, Səfəvilər Şah I İsmayıllı və Şah I Abbasi, Əfşarlar Nadir Şahı, Gürganılı Babur Şahı yetişdirdilər. Müəllif təssüflü bildirir ki, Sultan I Səlim və Nadir Şah Əfşar xaric heç kəs bu türk əllərini birləşdirməyən istəmədi. Əhməd bəy Nadir şahın bir çox türk əllərinin fəth etdiriyini bildirir yaxır ki, Nadir sünni-şia ittihadına son qoymaq istədi lakin, İstanbul inad etdi (1, s. 14). Həqiqətən də Nadir Şah Osmanlı imperiyasına bu məqsədə müraciət etmiş, Osmanlı dən adamları buna qarşı çıxmışdır.

Elədərsə, bəs hansı səbəbdən Əhməd bəy Ağaoğlu "Azərbaycan" ifadəsi yerinə "Iran" ifadəsinə istifadə etmişdir. Halbuki, XX əsrin avvallarında, inqilab baş verən vaxtda Cənubi Azərbaycan və İran Qacarlar tərəfindən idarə olunurdu. Bu fikri daha aydın izah etmək üçün cənubi yanışmaya malik olan digər ölkələrin tarixçilərinin fikirlərinə nəzər salmaq lazımdır. Azərbaycan tarixinə dair tədqiqatçılar aparan

¹...Ösərlərin dövlət varidatı elan edilmişsi Qaydaların "nun və "Ösərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı"nın təsdiq edilmiş haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı"

xərçəni tarixçilərin bir qismi öz əsərlərində bu məsələyə geosiyasını kontekstdən yanaşırlar. Bu tarixçilər ya antik adəbiyyatlarda olsun "Persiya" kolməsindən istifadə edirlər, ya da ki, hadisələr məsələ İran İslam Respublikasının sərhədlərini çərçivəsində nazır yetirir və "Iran" terminindən istifadə edirlər. Təbii ki, bu cür tədqiqatçılarından bir qismi də dıl və ya linqivistik nöqtəyi-nazardan yanaşırlar. Orta əsər sayyah və diplomatları, eləcə xərçəni tədqiqatçıları yanlışlıqla yol verərək, əksər hallarda Dərbənddən İran körəfazına qədər torpaqları "Persiya" adlandırmırlar. Əslində "Persiya" zamanla "pars" olaraq işləndi, sonradan orəb dilinə keçən bu söz bu dildə "پهلوی" olmadığı üçün "fars" şəklini aldı və Azərbaycan dilinə də "fars" kimi keçmiş oldu. Tədqiqatçıları da sayahatnamalarında istifadə olunan və demək olar ki, eyni mənəni ifadə edən bu iki sözdən birincisi Persiya m. ö. II minilliyin sonu - I minilliyin avvallarında - arı tayfalarının Parsamus ərazisində (məsələ İIR-nin canub-qorب əraziləri - red.) maskunlaşduğu dövrdən etibarən işlənmişdir. Əhmənəi imperiyası yarandıqdan sonra "fars"/"pars" anlayışı yalnız bir etnik toplumu deyil, bütün imperiyani əhatə etdi və bu ad coğrafi məna kəsb edərək yunan tarixi-coğrafi adəbiyyatına düşmələndi. Həqiqətən də antik Yunan və Roma coğrafiyaçıları, Kiçik Anadolu həmşərisindən Qara dənizə, oradan da Xəzər dənizinin şimalına, şərqiñdə Hindistana cənubda isə indiki Iran körəfazına qədər böyük bir ərazilini Persiya adlandırmışlar. Strabonun "Coğrafiya" əsərinin ingiliscə və yunanca olmaq üzrə birləikdə ən mükəmməl nəşrində, həm də ilk səhifədə olsun əsərə dair, eyni zamanda Persiya (Əhamənilər imperiyası) haqqında verilən məlumatə rast gəlmək mümkündür və yuxarıda qeyd etdiyimiz sərhədləri göstərməkdədir (25, s. 101).

Tədqiqatının böyük bir hissəsinin İran və Azərbaycan tarixinin orta əsərlər dövrünün tədqiqinə və Moğol tarixinə həsr edən D. Morgan da bildirir ki, Avropanı alımlıları tərəfindən istifadə olunan "Persiya" anlayışı antik yunan tarixi adəbiyyatlarında Əhmənəi imperiyasını ifadə etmək üçün istifadə olunan latin mənşəli "La Persia" coğrafi adından meydana gəlmişdir (19, s. 1-2). XIII əsrənətibarən Azərbaycana səyahət edən avropanı sayyahlar da antik yunan coğrafiyasının təsiri ilə Dərbənddən cənuba bütün

əraziləri Persiya adlandırdırlar. Alman sayyah Adam Oleari öz sayyah qeydlərində çar Rusiyası sərhədini keçidkən sonra Persiya daxil olduğunu yazar. Dərbənd, Şamaxı, Təbriz kimi tarixi Azərbaycan şəhərlərini Persiya şəhərləri kimi təqdim edir (26, s. 161). Antik tarixi-coğrafi biliklərin təsirinə düşən alımlılarından biri olan Carlz Stori özünən üç hissələ, on cildlik nəşrəng "Persian literature: a bio-bibliographical survey" əsərində sayyahların etdiyi sohvi təkrar etmişdir. Əsər bütövlükdə İran adəbiyyatının tədqiqinə həsr olunsa da, birinci hissəsinin dördüncü kütübəsində Azərbaycan Persiyasının bir hissəsi kimi göstərilir. Eyni əsərin birinci hissəsinin beşinci cildi isə "Hindistan tarixi" adlanır (23). Eyni imperiyaların tərkibindən olan İranın və Azərbaycanın Persiyasının bir hissəsi kimi təqdim olunması ilə baxışdan normal görünüşə də, Hindistanın Persiyasının bir hissəsi kimi göstərimişi həm tarixi, həm də elmi baxımdan doğru hesab etmək bir o qədər də inandırıcı görünür.

Əhməd bəy Ağaoğlu da Avropana ali təhsil alındığı (15, s. 373-387) üçün avropanı alımlıları demək olar ki, cənubi biliyə malik idi, cənubi universitetdə təhsil almışdı. O, Antik adəbiyyatdan miras qalan Persiya kolməsinin artıq XX əsrə İran kalması ilə sinonimlaşmasının fərqliqində idi. Digər bir tərəfdən Əhməd bəy avropanı alımlılar kimi qərb oxucusunda coğrafi təsəvvür yaratmaq üçün daha çox İran kələməndən istifadə etmişdir. Digər bir tərəfdən əsərənətibarən Osmanlı imperiyası, sonra isə Türkiyə Cumhuriyyətində fəaliyyət göstərən Əhməd bəy Ağaoğlu məsələyə müəssir sərhədlər çərçivəsindən yanaşlığı üstün tutmuşdur. Halbuki, o əsərənətibarən nəinki, İran, hətta bütün Şərqiñdən böyük bir hissəsinin türklər tərəfindən idarə olundığını yazar.

Müasir tarixçilər isə Azərbaycan daxil olmaqla bir çox əraziləri müəssir sərhədlərə uyğun olaraq İran ərazisi kimi göstərirler. Halbuki, İran adı 1935-ci ildən etibarən rosmən siyasi-coğrafi məna ifadə etməyə başladı (19, s. 1). Ari tayfalarının adı ilə bağlı olan "Iran" ifadəsi, ilkin mənbələrdə dənə çox farsları ifadə etmək üçün də istifadə olunur. Cox təssüflər olsun ki, müasir qərb, eləcə də Rusiya və Türkiye tarixşünaslığı bu yönü masalələrə geosiyasını nöqtəyi-nazardan yanaşır. XI - XIV əsrlər Azərbaycan və İran tarixləri haqqında məlumat ve-

rən A. Lampton da bu və buraya qonşu olan əraziləri Persiya adlandırır (17). Bu növ əsərlərin sayıları çoxdur və taxmini hamısı eyni məzmunludur. Bu cür vəziyyət mütəsiir Türkiye tarixşünaslığında da mövcuddur. XV əsr Azərbaycan Bayandırulu sülalasının hakimiyyyatına həsr olunan tədqiqat əsəri yazmış, İ. Aka isə ərazini İran ərazisi kimi göstərmış (halbuki paytaxt Tabriz olub) lakin hakimiyəti Türkəmən hakimiyəti kimi təqdim etmişdir (4). Əhməd bay isə İranın Abbasilər zamanından bəri türkələr tərəfindən idarə olunduğunu yazaraq Qaraqoyunlular və Ağqoyunluların türk olduğunu diqqət çəkir. O Lord Gürzonun "The Persia and the Persian questions" adlı əsərinə təqdiqi münasibət bildirərək yazar ki, İrandakı təfəllar arasında tarix boyu an canlısı və an fəali türkələr olmuşlar. Həm siyasi, həm də iqtisadi proseslərdə İranda Türkələrin hakim mövqədə olduğunu yazar Əhməd bay Ağaoğlu vürgüləməqdadır ki, İranın min illik tarixi ümumtərəfə tarixinin bir hissəsidir (1, s. 15). İlkən manbalarda nəzarət salıldıqda da Əhməd bayın fikirlərinə bənzər mənzərə ilə qarşılaşıraq. Əmir Teymurun fəthləri haqqında an unikal mənba olan Nizaməddin Şəminin "Zəfərnəme" əsərində Azərbaycan (13, s. 249) və Iran (13, s. 254) bir məməkət olaraq ayrıca göstərilmişdir. Ağqoyunlu sülaləsi və dövlətlərinin tarixinin öyrənilməsi üçün on asas tarixi qaynaq hesab olunan Əbu Bakır Tehraninin "Kitabi-Diyarbakriyya" əsərində İran coğrafi ərazi kimi və ya siyasi manada işlədirilmir (10). Hər üç əsərdə də hədəsələrin bas verdiyi coğrafiyannın mərkəzi Azərbaycan və onun şəhərləridir.

Əhməd bay Ağaoğlu özünün "Iran və inqilab" adlı əsərində Abbasilər xilafətinin çöküşündən sonra İranın türkələr tərəfindən idarə olunduğunu bildirir: "Beləliklə, İranın son min sənədlik tarixi həqiqətdə və doğrudan-doğruya Türk tarixinin bir şəbəsidi. Fəqət nə çərə ki, türkələr başqa yerlərdə göstərdikləri zəifliyi burada da göstərmişlər. Felan və maddətan hakim olduqları haldə monəvi hakimiyyyatlarını qurmaqda qüsür göstərmişlər. Hökumət, ordu, ticarət, ziraat və hətta ədəbiyyat əllərində ikan şəxsiyyətlərinin an canlı və an davamlı amili olan dilləri qəbul etdirməmişlər. Tərsinə olaraq, başçalarının dillərini dövlət dili olaraq qəbul etmişlər və sahibi olduqları dövlətə türk dövləti

dedirətməyə önmə verməmişlər. Bu surətlə dövlət milliləşmək qabiliyyətini qeyb etmişdir." (1, s. 14). Qəribədir ki, o, bu əraziləri Sasani sərhədlərinə uyğun formada İran adlandırır, noinki Azərbaycan. Burada bu coğrafi sərhədlər haqqında təsəvvür yaratmaq məqsədi idi. Əhməd bay Ağaoğlunun əsərlərində Azərbaycan kalıbından siyasi-coğrafi mənənədən demək olar ki, istifadə olunmur. Əhməd bay yazar ki, İranda yaşayış əhalisinin etnik tərkibi haqqında heç vaxt düzgün məlumat verilməyib. Halbuki, burada on fəsal olan əhalı və an çox nisbətdə shalı türkələrdir. O əlavə edir ki, min ildən baridir ki, İranı türkələr idarə etmiş, burada baş verən siyasi proseslərdə türkələr yaxından iştirak etmişdir. O, öz dövrünü nəzərdə tutaraq bildirir ki, bu gün de (XX əsrin 20-30-cu illəri) İranda türkələr idarəciliyədə yer alır və dövlət adamlarının çoxu türkərdir. Əhməd bay türk hökmədarlarının dillərinə lazımi hörmət qoymamasından şikayətlərin (1, s. 15). Əslinde müəllif haqlı idi. Səlcuqlu dövlətləndən Osmanlı və Qacar dövlətlərinə qədər rəsmi dövlət yazılmaları fars dilindən aparılmışdır. Baxmayaraq ki, hərbi dili türk dili idi. Dogrudur, Osmanlı imperiyasında əsası farsca və ərəbcədən təşkil olunan bir osmanlıca dili vardi, lakin bu tamiz türk dili deyildi. Əhməd bay bildirmişdir ki, türk dili onların öz aralarında istifadə etdiyi dil olsa da məktəblərdə və yazılmalarda bədən istifadə olunmaması, onu yadlaşdırır, hatta türk əleyhina olanların sayını da artırır. Bu ərazilərdə mödoniyyyətin inkişaf etməsinə məhz türkələrin hökmərənlər etdiyi zamanı sadəcə təsadüfi və qurğuların vurğulanıb Əhməd bay Ağaoğlu onu da qeyd edir ki, heç də deyildiyi kimi türk dili zəif bir dil deyildir, bunun üçün Nəvahinin əsərlərinə bacraq kifayətdir (1, s. 16). Orta əsrlər türk dilində yazılış olan qaynaqları müşahidə etdikdə görəmək mümkündür ki, türk dilindən istor kərgüzarlıqla, istorşa də elmi fikirləri ifadə etməkdə istifadə etmək olar.

Oxşar vəziyyət Azərbaycan Səfəvilər dövlətinin tarixinə daşı əsərlərdə müşahidə olunur. A. Nyuman öz əsərində sadəcə Səfəvilərin fars imperiyası olduğunu göstərmir, eləcə də Səfəvilərin soyköy ilə bağlı yanılış və assassiz məlumatlar verir (20). A. Nyumannan fərqli olaraq R. Seyvori isə Səfəviləri fars adlandırmayaq yənəşəq davranışır, lakin bütün ərazi'ləri fars torpağı kimi göstərir (21). C. Hanvey (16) və L.

Lokkard (18) da məsələyə eyni istiqamətdən yanasaq İran və ya fars terminlərindən istifadə etməyi üstün tutur. Səfəvi dövləti haqqında məlumat verən görkəmli alim F. Sümer de İran coğrafi terminindən istifadə etmişdir (12).

Azərbaycan Səfəvilər Imperiyası tarixinə dair ilkən manbalarda onların türk asilli olması və Azərbaycanda dövlət yaradması haqqında məlumatlar kifayət qədərdir. Görkəmli əsərvirəsənəs Azərbaycan alimi Zabil Bayramov "Azərbaycan Səfəvi dövlətinin quruluşu və idarə olunmasında türk qızılıbas şəyərlərinin rolü" adlı əsərində Məhəmməd Yusif Qazvinîyə istinadən yazar: "Şərur döyüşündən sonra İsmayıllı darossallıq-ye (paytaxt, mərkəz) Təbrizə üz tutdu və Azərbaycan şahlıq taxtına (taxtə saltanətə Azərbaycan) oturdu. Bütün Azərbaycan məmələkətində (dər təmam məmələkət-e Azərbaycan) onun adına xütbə oxundu, dinar və dirham zərb edildi" (2, 31). Buna bənzər ilkən qaynaqlara istinad verən Əhməd bay Ağaoğlu yazar: "Səfəvilərin türk və Ağqoyunu təyafusuna mənsub olmalarına şübhə edilməz. Bunlara ilk avval Ağqoyunluların yerləşdiyi sahada təsadüf edirik. Sonra, bunlar ilk zamanlar yalnız türkə dənisiylər. Ərəbcə və farsca danışdıqlarına dair olımızda heç bir dildə yoxdur. «Rövzətüs-Səfa» sahibi böyük Abbasın matəmini təsvir edərək eynən deyir ki: «Sofiani Səfəvi ba nobhayav türk», yəni Səfəvi sufişləri canazəni türkə ilahilərlə yola salırdılar. Yena eyni «Rövzətüs-Səfa»da Şah İsmayılin türkə şərərlərinə nümunə verildiyi halda, ərəbcə və farsca şer söylədiyi qeyd edilmir. Sonra bu zətin qurmuş olduğu dövlət təşkilatının hamən bütün adları, bir az sonra görəcəyimiz vəchələ xalis türkədir". (1, s. 21). Əhməd bay Səfəvilərin İmam Rzənin nəsildən olması fikrini mövcud olmasa haqqında məlumat verərək bu fikri inanmadığını göstərməkdədir. O vurğulayır ki, Şah İsmayıllı bu addımı ona görə atmışdı ki, ətrafına onu dəstəkləyəcək torşərərən toplaşsa biləsin. Daha sonra Şeyx Safiiddin İshaqdan Şah İsmayılla qədər təsərrüati məlumat verən böyük mütəşəkkir Çaldırın döyüşünün nəticələri haqqında dənizşəhər bildirir ki, iki Türk dövlətinin arasında baş verən bu döyüşdə demək olar ki heç bir torşərən hansı bir xeyir əldə edə bilmədi (1, s. 17-18). Əhməd bay Ağaoğlu vurğulayır ki, hətəki Türk dövləti Əli övladlarına qarşı sevgi göstəridilər, lakin göstərənə şəkilləri fərqli idi.

İslam dininin şəlik məzhəbi ilə bağlı məlumat verən Əhməd bay Ağaoğlu yanlış olaraq bildirir ki, şikiş rəsmi olaraq Şah I İsmayılin dövründə dövlət səvəyyasında qəbul olunub (1, s. 20). Halbuki, şəhəri təqib etməsi Elxanilər dövləti zamanı Sultan Olcaytu Xudabəndinin zamanında rəsmən dövlət səvəyyasında məzəhbə kimi təməm olmuşdur. Hətta o, paytaxt Sultanıyyətə təkirdiyi Sultan Olcaytu adlandırılaraq türbə Hz. Hüseyinin cəsədinin gətirilməsini istəmiş, Nəcəf phalisi buna etiraz etmişdir (24, s. 637) Onun əsərlərinə diqqət yetirdikdə Elxanilər dövləti haqqında demək olar ki, heç bir məlumat rəsəd gölməmir. Ola bilsin ki, bu hal onun mövəud qaynaqları əldə edə bilməməsi ilə bağlıdır.

Şah I Təhmasib, Şah II İsmayıllı və Şah Məhəmməd Xudabəndinin hakimiyət illərində baş verən hadisələr haqqında məlumat verən Əhməd bay Şah I Abbasın "Böyük" laqəbinə əlan ilə hökmərən olduğuna diqqət çəkir. Həmçinin o, bu zaman baş vermiş siyasi proseslər haqqında geniş məlumat verir və Şah I Abbasın işğal olunmuş topşagları bir-bir geri almasına dətalları ilə birləşdə təsvir edir (1, s. 29). Əhməd bay Şah I Abbasın etdikləri dayışıklılıqlar və gördükleri işlər haqqında dənizşəhər bildirir ki, bunların içərisində ikisi dəhəmiiyyətli idi. Birləşdən birincisi hərbədə islahatın aparılması və orduya topçu alayının gətirilməsi, ikinciisi isə Hörmüzdən yərəşən Bəndər-Abbasın Portugaliya işğalından təmizlənməsi idi. Şah I Səfi, Şah II Abbas, Şah I Süleyman və digər son Səfəvi şahlarının hakimiyəti haqqında qisa məlumat verən Əhməd bay Ağaoğlu bu dövlətin tənəzzüllünə səbəblərinə aydın formada göstərir. Ədib dövlətinin çökəkəsinin asas səbəbi kimi, quraqlıq, insanların eys-israt və şərabə aludə olması, şahların zəifliyi və dövlət işlərinə zaman ayırmaması, şikayətlərə baxılmamasının olduğunu göstərir (1, s. 32-33).

Nadir şah Əfşar haqqında məlumat verən Əhməd bay Ağaoğlu bildirirdi ki, o, İranın sərhədini qısa müddət ərzində Cənubi Qafqazın şimalına, Bağdada, Hindistana və Şərqi Türküstana qədər genişləndirdi. Əhməd bay Nadir şah haqqında yazırı: "Xalqdan törməsi olan bu türk çocuğu cohalatı və savadlılığını baxmayaraq, türk vəhdətinin, türk sülhünün qiymət və əhəməyyətini idrak etmişdi. Bu vəhdəti pozan Şəhliyə qarşı adəvat bəsləməsi. Osmanlı

türkleri ile daima sülh ile keçinmeyi lazım bilmişdi. Türkün hukim olduğu diğer yerlarda Türk sülalasına toxunmadı. Tarsına olaraq, yerinde tutmaqlı borabır onlarla qohumluq qurmağa çalışdı. Öz sülalasının taleyini onların taleyine bağlamaga çalışdı. Fəqət nə çarə ki, nə İstanbul, na da Türküstəndə qohib rəisləri onu anladımları! İsta, bu anlaşılmamış onun ruhunda dərin acılar oyandırdı və bu əzmkar adam bu acılarını şiddetli icraatları ilə, etdiyi qatlıyalarla kəsdiyi başlar və burunlara təskinlik tapdı! (1, s. 37).

Azərbaycanın xanlıqlar dövrünü "dərin ucurumlu 30 il" adlandıran Əhməd bəy Ağaoğlu daha sonra Qacarlar haqqında məlumat verir. Ağa Məmməd şah, Fətəli şah zamanında baş verən hadisələri təsvir edən Əhməd bəy car Rəsiyəsi və Qacarlar arasındaki müharibələr sababından gerçəklaşan Gülüstan və Türkmançay müqavilələrinin acı nticicələrini pisliyir. O yazardı: "1813-cü ildə Gülüstan sülhnaməsi ilə bugünkü Qafqaz Azərbaycanı, İravan və Naxçıvan istisna edilmək üzərə Rusiyada qalır. Fəqət 1825-ci ildə aparılan digər bir müharibədə İran bu tərafları da qeyb edir və 1828-ci ildə əqd edilən Türkmançay müqaviləsi ilə İran Qafqaz və Azərbaycanı tamamən itirir və üstüklə olaraq da üç milyon ingleş lirası təzminatla Bakı dənizi üzərində qüvvə saxlamağı qəbul edir." (1, s. 41). O, daha sonra Babilik hərəkatı və onun ardınca Müzəffərəddin Khan zamanında baş vermiş İran inqilabi haqqında məlumat verir.

Əhməd Ağaoğlunun siyasi, dini-fəlsəfi mövzuda yazdığı "Üç mədəniyyət" əsərinin kiçik bir hissəsi mədəniyyət tarixinə həsr olunmuşdur. Mədəniyyətin yaranma və inkişaf etmə saboblarını izan edən böyük adib onun inkişaf etməsinin əsas saboblarından biri hökmədarların elm və ədəbiyyat adamlarına qayğısının noticəsi hesab edir. O Qızılvalarda Sultan Mahmud, Elxanılırda Hülük xani, Teymurılırda Əmir Teymur vəsait göstərir və bildirir ki, mədəniyyətin XII-XV əsrlərdə inkişaf etməsinin on əsas saboblarından biri də bu hökmədarların elm və sonat adamlarına diqqətlə yanaşması, alimlərin bir yərə toplanması, abidələr üçün maddi vəsaitlərin ayrılmışlığı və sairidir (9). Əhməd boyin "Sərbəst İnsanlar Ölkəsində" əsərində tarixi möqamlara rast gəlinmir (8). Onun iki əsəri – "İhtilal mi İnkilap mı" (5) və "Mütareke ve

Sürgün Həturaları" (7) memuar xarakteri daşıyır və dövrün siyasi, sosial, iqtisadi və mədəni hayatı haqqında məlumat almaq üçün əhəmiyyətli qaynaqdır. Adını çəkdiyimiz illə əsərində Əhməd bəy Osmanlı imperiyasının çökəmisi, türkələrin milli mübarizəsi, bu mübarizə Ataturkün rolu, qurtuluş savaşları və bu zaman ölkədə siyasi-iqtisadi væziyyət haqqında məlumat verir. Mülliif hadisələrin birbaşa şəhidi olduğunu üçün verdiyi məlumatlar da real və obyektividir. Adını çəkdiyimiz ikinci əsər isə Əhməd bəy Ağaoğlunun sürgündə olarkən yaşadıqlarını əks etdirən memuar xarakterli əsərdir. Burada XX əsərin 20-ci illərinin Avropanı haqqında ümumi təsəvvür yaradacaq məlumatlar əks olunmuşdur.

Əhməd bəy Ağaoğlunun "İslamiyyətə kədər" adlı əsərində müvafiq tarixi məlumatlar əks olunmasa da cəoxlu sayıda etnoqrafia məlumatlara rast gəlinir. Mülliif türk qadınlarının İsləmən qəbul edilməsindən öncəki zamanlarda sərbəst olduğunu yazar. O bildirir ki, yaşamış olduları çətin şərait sabobından qadınlar güclü olmağı məcbur idilər. onlar kişilərin anəsi dəstləri idi. Əhməd bəy qeyd edir ki, İsləmən qəbul edən türk – tatar qadınları digərləri kimi çəşəbə bürünmədi, çünki, bu væziyyət və onən onların düşüncəsi ilə tərs mütənasib idi. O əlavə edir ki, hətta XIII əsrə sayahat edən İbn Bütutə belə türk qadınlarının sərbəstiyyini görüb çəşəbə qalmışdır. Əhməd bəy Ağaoğlu türk - tatar qadınlarının bu qədər sərbəstiyyətə rəğmən olduğunu bu alicənlər olmalarını və sərt xarakterli olmaqla borabən təhsilə və yeni biliyi öyrənməyə digər xalqların qadınlarına nisbətdə daha çox meyl etdiklərini yazmışdır. O, türk qadınlarının iti xəzzini olduğunu, bu səbəbdən da Əorb Xilafətində yüksək væzifələrə qədər ucalıqlarını, hətta Xəlifə Harun Ər-Rəşidin anasının türk olduğunu və vurgulamaqdadır (6, s. 54-56).

Göründüyü kimi, müxtəlif məzmunlu əsərlər qələmə alan böyük azərbaycanlı mütəfəkkir Əhməd bəy Ağaoğlu öz arşadırmalarında tarixi məsələlərə də hər zaman yer ayırmış və on əhəmiyyətli tarixi mövzuları qabartmayışı üstünə tutmuşdur. Onun əsərlərinin içərisində "İran və inqilabi" əsəri isə tamamilə tarixin arşadırılmamasına həsr olunmuşdur. O bu əsərində indi də on əhəmiyyəti olan tarixi qaynaqlardan geniş şəkildə istifadə etmişdir. Həmçinin, xuxarındakı məlumatlara nəzər yetirib belə qənaətə gəlmək

mümkündür ki, Əhməd bəy Ağaoğlu daxil olmaqla Avropa təhsili görmüş alimlərin coğrafi biliklərinin taməldən Antik Yunan-Roma coğrafiyaçılardan əsərləri dayanır. Bu təsirin natiqəsində ki, onlar müasir dövrdə coğrafi əzərilər təsvir edib onlar haqqında təsəvvür yaratmaq üçün Əhamənilər zamanında istifadə olunan Persiya terminindən istifadə edirlər, yaxud da miəsər nöqtəyi-nazərdən yanaşaraq İran kimi işlədirlər. Əhməd bəy Ağaoğlundan fərqli olaraq xərici tarixçilər Persiyani fars kimi nəzərdə tutub və bu əraziləri fars torpağı adlandırmırlar. O əsər haqqında ilkin mənbələrə asasında əks etdirən bu ərazilərin türk torpağı olduğunu dəfərlər vurğulayırlar. Buna rəğmən Avropanın təhsilinin natiqəsi olaraq "Iran" terminindən istifadə doğru olmadığı qədər də ilkin mənbələr ilə öz təsdiqini tapmamışdır. Bütük alimlərimiz əsirinən arşadırılmış sadəcə tariximiz üçün deyil elə bənəməmək üçün də əhəmiyyətlidir.

Ədəbiyyat siyahısı

1. Ağaoğlu Ə. İran və inqilabı, Bakı, Azəmər, 2009, 152 s.
2. Bayramlı Z. H. Azərbaycan Səfəvi dövlətinin quruluşu və idarə olunmasında türk qızılıbəş əyanlarının rərolu. Bakı, "Avropa", 2015, 348 s.
3. Aka İ. İran'da Türkmen hakimiyyəti. İstanbul, Türk tarix Kurumu yayınları, 2001, 102 s.
4. Akalın G. Türk düşüncə və siyasi həyatında Əhməd Ağaoğlu. Bakı, AzAtAM, 2004, 135 s.
5. Ağaoğlu A. İhtilal mi İnkilap mı. Ankara, Alaeddin Kral Basınevi, 1942, 73 s.
6. Ağaoğlu A. İslamiyyətə kadin. Ankara, Bircə və toplum yayincılık, 1988, 60 s.
7. Ağaoğlu A. Mütareke ve Sürgün Həturaları. İstanbul, Doğu kitapevi, 2010, 163 s.
8. Ağaoğlu A. Serbest İnsanlar Ülkesinde. Ankara, Sanayi nəşrif matbaası, 1930, 128 s.
9. Ağaoğlu A. Üç Medeniyət. İstanbul, Doğu kitapevi, 2013, 112 s.
10. Ebu Bekr-i Tihriani. Kitab-i Diyarbekriyye. Çevr. M. Öztürk. Ankara, Türk Tarix Kurumu yayınları, 2014, 418 s.
11. Gündoğdu A. Ümmetten Millete. İstanbul, IQ Kültür Sanat Yayıncılık, 2007, 352 s.
12. Sümer F. Safəvi devletinin kuruluşu və gelişmesində Anadolu Türklerinin rolü. Ankara, Tərk Tarix Kurumu yayınları, 1999, 265 s.
13. Nizamüddin Şəmi. Zefername. Cəvr. N. Lugal. Ankara, Türk Tarix Kurumu yayınları, 1987, 399 s.
14. Audrey L. Altstadt. The Azerbaijani Turks: power and identity under Russian rule. Stanford, 1992, 331 p.
15. Georgeon F. Passé turco-tatar, présent soviétique: études offertes à Alexandre Bennigsen. Paris: Editions Peeters, 1986, 566 p.
16. Hanway J. An historical account of the British trade over the Caspian Sea: with the author's journal of Travels from England through Russia into Persia and back through Russia, Germany and Holland. Vol.-I, London, Parker-Noster Rov, 1753, 411 p.
17. Lambton A.K. Continuity and Change in Medieval Persia. Aspects of Administrative, Economic and Social History, 11th-14th Century, Bibliotheca Persica, London, I. B. Tauris, 1988, 425 p.
18. Lockhart L. The fall of the Safavi dynasty and the afghan occupation of Persia. Cambridge, Cambridge University Press, 1958, 584 p.
19. Morgan D. O. Medieval Persia (1040 – 1797). New York: Longman Inc., 1988, 197 p.
20. Newman A.J. Safavid Iran Rebirth of a Persian Empire. London, I. B. Tauris, 2006, 281 p.
21. Savory R. M. Iran under the Safavids. Cambridge, Cambridge University Press, 1980, 277 p.
22. Shüssler A. Holly. Between Two Empires. Ahmet Ağaoğlu and the New Turkey. London, I.B.Tauris Publishers, 2002, 280 p.
23. Storey C. A. Persian literature: a bibliographical survey. Volume 1. Part 1. Sec. I: Qur'ānic Literature. London: Luzac and Co., 1927, p. 1-60; Sec. II: History, fasc. 1. A. General History. B. The Prophets and Early Islam, London: Luzac and Co., 1935, p. 61-236; Fosc. 2-C-L. Special Histories of Persia, Central Asia and the remaining parts of the world except India. London: Luzac and Co., 1936, p. 237-432; Fosc. 3 History of India.

- London: Luzac and Co., 1939, p. 433-780; Part. 2. Biography. Additions and corrections. Indexes. London: Luzac and Co., 1953, p. 781-1444.
24. The Cambridge History of Iran. Volume 5. The Seljuk and Mongol periods / Edited J. A. Boyle. Cambridge: Cambridge University Press, 1968, 709 p.

25. The Geography of Strabo. With and English translation by Horace Leonard John. In eight volumes. Vol 1. London, William Heineman, 1961. 531 p.

26. The Voyages and Travels of the Ambassadors, Adam Olearius, translated by John Davies. London, Temple Barr, 1662, 610 p.

Summary

Maryam Seyidbayli, Bayram Quliyev

An overview of the historical data of the works of Ahmed Bey Agaoglu

The paper deals with the historical data existing in the work of Ahmed bey Agaoglu who was a prominent Azerbaijani and naturalized Turkish politician, publicist and journalist. All of the works and some of them translations had been used for the getting the scientific conclusion. There are many historical facts and analyses in the work of Ahmed bey Agaoglu including "Üç Medeniyet" ("Three civilizations"), "İslamiyyette kadın" ("Woman in the Islamic World"), "İran ve İnkılabı" ("The Iranian Revolution") etc. Analyzing the materials of these books, the materials of the work of Ahmed bey Agaoglu on the history should divide into two part: materials on the world history and materials on the Azerbaijani history. The work of A/ Agaoglu titled "The Iranian Revolution" is completely dedicated to the history of Azerbaijan covering the XIV-XIX centuries.

Keywords: Ahmed Bey Agaoglu, History of Azerbaijan, The Russian Empire, Ottoman Empire, "Iran and Revolution"

Резюме

Марьям Сейдбейли, Байрам Гулиев

Обзор исторических данных в работах Ахмед Бея Агаоглы

Статья посвящена обзору исторических данных, содержащихся в работах выдающегося азербайджанского и турецкого политика, публициста и журналиста Ахмед Бея Агаоглы. Всего его произведения, а также переводы некоторых из них получили в статье научное обоснование. В таких трудах Ахмед Бея Агаоглы, как «Üç Medeniyet» («Три цивилизации»), «İslamiyyette kadın» («Женщина в исламском мире»), «İran ve İnkılabı» («Иран и революция»), содержится много исторических фактов, подвергнутых глубокому анализу. В результате рассмотрения этих книг, автор разделяет весь содержащийся в них материал на две группы: материалы по мировой истории и материалы по истории Азербайджана. Работа А.Агаоглы «Иран и революция» полностью посвящена истории Азербайджана XIV-XIX веков.

Ключевые слова: Ахмед-бек Агаев, История Азербайджана, Российская империя, Османская империя, "Иран и революция"